

FİZZƏ QULİYEVƏ
AMEA Naxçıvan Bölmesi
E-mail: fizze25@mail.ru

NAXÇIVANIN SON TUNC VƏ ERKƏN DƏMİR DÖVRÜ BƏZƏK ƏŞYALARI

Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü abidələrinən tapılmış tunc bəzək əşyalarının tədqiqi göstərir ki, onlar özündən əvvəlki dövrdə formalanış sənətkarlı əməklərlə asasında inkişaf etmiş və özünəməxsus yeni əməklərlə ilə seçilmişdir. Bu dövrdə tunc bəzək əşyaları həm yaşayıcı artım, həm de bədi cəhətdən yüksək zəvqla hazırlanmışdır. Bəzək əşyaları geyimin bir hissəsi olubqarədən ənsənlərin ideoloji görüşlərini dəks etdirir, bəzək hallarla həm de goruyucu funksiyaları daşıyır. Naxçıvanın metal bəzək əşyalarının bədii xüsusiyyətləri Xocalı-Gadəbəyan həndəvə əşyaları ilə eynilik təşkil etmişdir. Bu abidələr arasında mədəni əlaqələrin olduğunu və eyni etnoslar tarixindən yaradıldıqlını təsdiq edir.

Ağar sözlər: Naxçıvan, metal bəzək əşyaları, Son Tunc və Erkən Dəmir dövri, dekorativ-təbliği sənəti, ornament, motiv.


Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü bəzək əşyaları zənginliyi ilə fərqlənir. Bu zənginlik eynakşəkilli asma, bilsərk, boyunbağı, üzük və s. bəzək əşyalarının bədii xüsusiyyətlərindən yüksək olunmuşdur. Bu dövrü bəzək əşyaları adətən tuncdan hazırlanmışdır.

Son Tunc və Erkən Dəmir dövrünün metaldan hazırlanmış eynakşəkilli əsmalar Qızılburun, Kolan, Sardarə, nekropolaların tapılmışdır. Naxçıvan ərazisindən eynakşəkilli bəzək əşyaları, əsmalar Orta Tunc dövründən başlayaraq hazırlanmış, Son Tunc və Erkən Dəmir dövründən daha da inkişaf etmişdir. Eynakşəkilli əsmaların forma və bədii həllində spiralvari mövkin tətbiq edilmişdir. Sardarə, Kolan (şəkil 1, 1) nekropolardan əldə olunan bəzək əşyalarından məlumdur. Sardarə və Kolan nekropollarının spiralvari eynakşəkilli əsmaları Xanlardan tapılmış asma ilə eynilik təşkil edir [1, şəkil 12]. Araşdırmaçı Vəli Baxşəliyev öz tədqiqatlarına əsaslanaraq spiral formali eynakşəkilli əsmaların qırılmış əlanları imitasiya etdiyi [7, 1987, c. 90] qeyd etmişdir. Spiral şəklində qırılmış eynakşəkilli əsmalar Gəmiqaya abidələrində təsvir edilmiş, səda spiralvar, qırılmış əlan (şəkil 1, 2) motivləri ilə eynilik təşkil edir. Metaldan hazırlanmış bəzək əşyalarına spiralşəkilli buruluların tətbiq edilmiş şübhəsiz ki, qədim insanların inancları ilə, spiralların qırılmış əlanları imitasiya etməsi ilə bağlı olmuşdur. Əlan şəklində qırılmış eynakşəkilli asma bilsərk və boyunbağlarının əlanla sitavılışla bağlı olaraq yaradıldığı şübhəsizdir. Eynakşəkilli əsmalar ağır olduğu üçün bəzək əşyası kimi istifadə olunub olunmamasını dəqiq demək mümkündür. Bu cəhətdən tədqiqatçı Vəli Baxşəliyev eynakşəkilli əsmaların müəyyən ayınlar zamanı istifadə edildiyini vurgulamışdır [2, s. 143]. Son Tunc dövrünün eynakşəkilli əsmaları tuncdan döymə, tökmə, fleqran və s. texniki üsulların tətbiqi ilə hazırlanmışdır.

Eynakşəkilli əsmaların fərqli üslubda hazırlanmış bir nümunəsi Sardarə nekropoluna aiddir (şəkil 1, 3). Asmanın mərkəzində zoomorf və antropomorf varlıqların sintezi ilə hazırlanmış bir fiqur yerləşdirilmişdir. Onun aşağı hissəsi balıq quşyuruğunu, yuxarı

hissəsi isə sxematik insan təsvirini xatırladır. Lakin insan təsviri olduqca sxematik, cinsi əlaməti olmadan təsvir edilmişdir. Onun dairəvi şəkildə olan başı sanki qarşı-qarşıya duran əlanları xatırladır. Mərkəzi təsvirin hər iki tərəfində oval disklər yerləşdirilmişdir. Disklərin üzəri iki sənə dairə boyunca düzülmüş ücbucaqlarla naxışlanmışdır. Başı dairə ilə təmamlanan insan təsvirinin Azərbaycan abidələrində, o cümlədən Naxçıvanda – Şahbuz rayonunun Kolanı nekropolundan daş qutu tipli qəbrin divarlarında, Gəmiqaya xəyli rastlanmışdır [2, s. 146, 147].

Bu dövrü abidələrində rast gəlinən bəzək əşyalarından bir qismi saç taxımaq üçün istifadə olunan dairəvi əşyalardır. Tuncdan hazırlanmış dairəvi əsmalar Qızılburun, Kolan abidələrinən tapılmışdır. Onların bəzilərinin yuxarısında bir əedad, bəzilərinin isə müxtəlif yerlərində halqaşəkilli, deslikli çıxıntıları vardır. Kolanı nekropolundan tapılan iki əedad nazik tunc təbaqədən hazırlanmış diskşəkilli lövhələrdən, bəri ücbucaqşəkilli şəbəkələrlə naxışlanmışdır (şəkil 1, 4). Naxçıvan abidələrindən tapılan dairəvi əsmaların paralleli Xocalı-Gadəbəy mədəniyyəti nümunələri isə uyğunluq təşkil edir [10, tablo IX, 23]. Tədqiqatçı Vali Baxşəliyev bu tip bəzək əşyalarının boyun, ya da sına [2, s. 144] və saç [3, s. 45] bəzəyi kimi istifadə olundığını, İrada Avşarova isə baş bəzəyinin bir növ olduğunu qeyd etmişdir [1, s. 41]. Konarlarında iki deslik açılan ikinci lövhənin ucları üzərinə qatlanmış, üz tərəfi döymə nöqtələrlə naxışlanmışdır (şəkil 1, 5). Bu tip əşyaların bənzərəli Xocalı-Gadəbəy mədəniyyəti abidələrindən məlumdur [12, s. 24-89, tablo VIII].



Şəkil 1. Bəzək əşyaları və Gəmiqaya təsviri.


Son Tunc və Erkən Dəmir dövrünün bir qrup metaldan hazırlanmış bəzək əşyalarının bədii xüsusiyyətlərində eynakşəkilli əsmaların olduğu kimi spiralvari formadan istifadə olunmuşdur. Tunc boyunbağlarının ucları (şəkil 3, 5), sancaqların başları döyülsər yastılaşmış və spiral şəklində burulmuşdur. Kolanı nekropolundan tapılan 1 əedad tunc sancağına baş tərəfi döyülsər yastılaşmış və spiral şəklində burulmuşdur (şəkil 2, 6). Sancaqların hansı məqsədə istifadə edildiyi haqqda tədqiqatçıların müxtəlif fikirləri var. Araşdırmaçı Vəli Baxşəliyev çarşılarının tikilməsində bu tip alətlərin istifadə edildiyini qeyd etmişdir [8, c. 73]. Spiralvari formali digər bəzək əşyalarında olduqca kimi üzüklərdə də tətbiq edilmişdir. Kolanı (şəkil 2, 3), Hakkıxlı (şəkil 2, 4) nekropolardan tapılmış spiralşəkilli üzükler nazik tunc maşflından hazırlanmışdır. Bu cür tunc üzüklerin bənzərəli Gədəbəyden tapılmış üzüklər təsəffüf edir [1, şəkil 16]. Bayah-məd nekropoluna aid iki əedad tunc üzük isə enli və nazik tunc təbəqədən hazırlanaraq

spiral şeklinde burulmuşdur. Üzügün iç təbəqəsi nöqtələrlə doldurulmuş, birləşik ücubaqlarla naxışlanmışdır (şəkil 2, 5). Bu tip üzük'lər Naxçıvanda inдиyadək rastlanmayırdır. Ünümüyyətə, Naxçıvanda Son Tunc və Erkən Dəmir dövründən aid müxtəlif tipli üzük'lər tapılmışdır. Qızılburun və Şahtaxtadan tapılan üzük'lər formaca boyunbağı və qolbaqları eynidir.

Saç bəzəkləri arasında tunc spirallara da rast gelinir. Kolanı nekropolunun spiralşəkilli saç bəzəkləri olduqca maraqlıdır. Onları bir qismi tunc məstilin spiral şəklində burulması üsulu ilə (şəkil 2, 1) digərləri isə tökmə üsulu ilə hazırlanmışdır (şəkil 2, 2).

Son Tunc və Erkən Dəmir dövrü boyunbağı, bılərzik və sırğalarını bəzəyen pasta, əqiq, serdilik, balıqlıqlı, sümükündən hazırlanmış muncuqlarla yanına metaldan hazırlanmış əşyalarдан istifadə olunmuşdur. Bu əşyalar arasında tuncdan hazırlanmış muncuq (şəkil 2, 10, 11), zancır (şəkil 2, 7), şəbəkəli topuzz (şəkil 2, 8, 9), ayparaşəkilli asqu (şəkil 2, 13), spiral (şəkil 3, 4) və s. vardır.

Tunc boyunbağları, bılərziklərin hazırlanmasında müxtəlif texnoloji üsulların tətbiqi onlarından bədiyi keyfiyyətlərinə artırmaq məqsədində xidmət etmişdir. Metaldan hazırlanın dekorativ-tətbiqi sonat nümunələri tökmə, yaxud şəbəkəli tökmə, kəsmə, cizmə, çərtmə, oyma, şəbəkə üsulu ilə naxışlanmışdır. Son Tunc və Erkən Dəmir dövrü bılərziklərinin bir qismının üzərini kəsmə naxışları bəzədilmişdir (şəkil 3, 6). Bu cümlədən bılərziklərin müşyyən hissələrinə tətbiq edilmişdir. Kəsmə naxışlı bılərziklər Qarabağlar [8, pirc. 17, 8], Qızılburun [8, pirc. 13, 6], Sardıra nekropolu [3, şəkil 14, 7-8, 10-11] və digər abidələrdən olmuşdur. Qarabağlar nekropollardan birində Erkən Dəmir dövründə aid edilmiş, yüksək sonatkarlıqla hazırlanmış boyunbağları, üzük'lər, bılərziklər, sancacalar aşkar olunmuşdur. Onlar çərtmə naxışları bəzədilmişdir. Kəsmə naxışlar sadə metal çubuqlara, məfəllörlər səx töbüq olunmuşdur. Kəsmələr arasında qalan yuvarlaq qabarlı naxışlar bəzək əşyalarına xüsusi gözəllik vermişdir. Cülfa kolleksiyasından malum olan tunç topuz və Şahtaxtai nüza ucluqlarının biri tökmə üsulu ilə relief ornamentlə naxışlanmışdır. Bayılımad nekropolunun tunc boyunbağlarından birinin ortası döyüllerək dördkünc formaya salınmış, cizmə və çərtmələrlə naxışlanmışdır. Gövdəsinin bəzi qismiləri dörən kəsmələrlə xüsusi formaya salınmış, ucları döyüllerək yastılanmış və üzərinə doğru qatlanmışdır (şəkil 3, 7). Üzeri kəsmə naxışlarıla bəzədilmiş qabarlaşəkilli qolbaqlar xüsusişlər maraqlıdır. Bu tip qolbaqlar da bədiyi xüsusiyyətlərinə görə Gədəbəy, Çovdar [13, c. 252], Xaçbulaq [12, tabl. XXII, 4-6], Gəncə [5, tablo VII, 5, 9] rayonlarından tapılmış qolbaqlarla oxşardır.




Şəkil 2. Naxçıvan nekropollarından tapılmış bəzək əşyaları.

Son Tunc və Erkən Dəmir dövrünün bəzək əşyaları arasında çəngəlşəkilli başlığı olan sıraq və boyunbağları geniş yayılmışdır.

Naxçıvanın Son Tunc və Erkən Dəmir dövrü bəzək əşyalarının bədiyi forma həl-lində meandr motivi də tətbiq edilmişdir. Bu tip formalar boyunbağlarında, sıraqlarda və ayad halqlarında rast gelinir. Meandr motivi bəzək əşyaları Şahtaxti, Munculutapşa, Saridera, Qızılburun və Kolanı nekropollardan əldə olunmuşdur. Kolanı nekropolundan tapılmış bılərzik, ya da ayaq halqları adlandırdırlar tunc əşyannı bir ucu döyüllerək lent şəklində salmışdır və spiral şəklində qırıqlaraq meandra böñzöldilmiş və digər ucuна bər-kidilmişdir (şəkil 3, 3). Kolanı nekropolu boyunbağlarının bəzəni bir ucu, bəzən də hər iki ucu döyüllerək lent şəklində salmışdır və meandra şəklində burulmuşdur (şəkil 3, 1, 2).

Son Tunc və Erkən Dəmir dövründə metal bəzək əşyalarının hazırlanmasında ilan, quş, qoş, ajdahə və s. heyvanların elementlərinin və müxtəlif texnoloji üsulların tətbiq edilməsi şübhəsiz metallurgiyanın inkişaf ilə əlaqədar olmuşdur. Son Tunc və Erkən Dəmir dövründə aid metal mamətlərin bir qismi ilanbaşı bılərziklərdən ibarətdir. Bu tip bılərziklərdən Yurdçu [14, p. 13, abb. 4] Qızılburun [8, pirc. 14, 7-8], Şahtaxti və Qarabağlardan [7, c. 89-92] xeyli miqdarda əldə olunmuşdur. İlən təsvirləri Naxçıvanın qadim sonat nümunələrində, o cümlədən Gəmiqaya abidəsində xeyli sayıda rast gelinmişdir. Bu tip sonat nümunələri və təsvirlər Naxçıvanda heyvan tətotəminin geniş yayıldığını göstərir. İlən sitayışla bağlı aynılər müasir türk xalqları arasında geniş yayılmışdır [8, c. 65]. Qızılburundan aşkar olunmuş spiralsəkili bəzək əşyaları da şübhəsiz iləni imitasiya etmişdir. Dəmir dövründə bu tip bılərziklər qədim Şərqi ölkələrində geniş yayılmışdır [14, p. 13, abb. 4]. Bu dövrə bir ucu və yaxud hər iki ucu ilan başı ilə tamamlanan bılərzik və boyunbağlara da rast gelinir (şəkil 4, 5). Bu tip bılərziklər Şahtaxti, Qarabağlar və Yurdçudan [8, pirc. 13-16] xeyli miqdarda əldə olunmuşdur.




Şəkil 3. Tunc boyunbağı və bılərziklər.

Son Tunc və Erkən Dəmir dövründə tuncdan hazırlanmış quş fiqurları kiçik ölçülü olub arxa hissələrinə halqaşəkilli asqları vardır. Bu tip fiqurlar şəbəkəli tökmə üsulu ilə

hazırlandıdan sonra boyun hisselerine yakin lehimləmə üsulu ilə halqaşkili asqlar bənd edilmişdir. Kiçik ölçülü qış fiqurları bəzək aşyası olmala bərabər totemist inanc-larla bağlı olaraq hazırlandıqları şübhə doğurmur. Fiqurların üzərləri dördbucaq ya üç-bucaqşkili şəbəkələrlə naxışlanmışdır. Tunc qış fiqurları (şəkil 4, 1, 2) Qızburun [8, psc. 19, 2], Şahxatı, Sardarə [3, şəkil 16, 2], Kolanı [3, şəkil 33, 1-2] nekropollarından əldə olunmuşdur. Tunc qış fiqurlarının parallelərindən Xocalı-Gadəbəy mədəniyyətinə aid Xanlar [11, təbəb VII, 24], Bayan [9, c. 243], Çovdar [13, c. 254], Quşçu [10, c. 113, psc. 3] nekropolunun materialları arasında rast gəlinir. Gadəbəy nekropolundan tapılan tunc qış fiqurlarının bəzələrinin asçı yerlərində tunc zəncirlər vardır [1, şəkil 43-3, 4]. Çox gümən ki, digərləri de zəncirli olublar. Naxçıvanın qış fiqurlarına bənd edilmiş zəncirlər qırıldığında zoncirsizdir. Sardarə nekropolunda diqqət çəkən məqamlarından biri tunc qış fiqurları ilə bərabər tunc zəncirlərinin da olmasıdır (şəkil 4, 3). Zəncirlərin har ki başlarının qırıq olmasa bunu deməyə asas verir ki, məhz bu fiqurlar taxılın zəncirlərdir. Kolan nekropolundan üç adət tuncdan hazırlanmış tunc qış fiqurları şəbəkəli tökmə üsulu ilə hazırlanmışdır. Sardarə nekropoluna aid qışların bədən hissələrinə üç-bucaq (şəkil 4, 1) və Kolandan tapılmış fiqurdar ise düzbucaqlı (şəkil 4, 2) naxışlar təbiq edilmişdir. Şübhəsiz ki, bu tip fiqurlar qış inancı ilə bağlı olmuşdur. Sardarə nekropolundakı dəq qutlu qabılardan birinin qapaq daşları üzərində rastlanan qış rəsmləri də bunuluna bağlıdır. Qış təsvirləri bu dövrün boyalı qabları üzərində de rast gəlinir.

Özündə əvvəlki dövrlərdə olduğu kimi Son Tunc və Erkən Dəmir dövründə de totemist inanclar mövcud olmuşdur. Qış inamı ilə yanğı keç, qoyun, ilana inamlı bağlı bir sira bəzək aşyası hazırlanmışdır. Heyvan başlıqli tunc sancaqların aşkar olunması məhz bu qabiləndir. Qarabağlardan tapılmış sancaqlardan biri keçi başlıdır (şəkil 4, 4). Sancaq qılıbkarlıq texniki üsulu ilə hazırlanmışdır. Keçi fiquru ilə tamamlanan sancaqların bənzərləri Xaçbulaqdən aşkar olunmuşdur [12, təbəb. XX, 8]. Kəciyə inamı ayrı-ayrı dövrlərdə Naxçıvan təyafaları arasında geniş yayılmış, sonet asarları, abidələr üzərində olunmuş və totem əhəmiyyəti daşılmışdır. Qarabağlardan tapılmış tunc sancaqlarından biri qoyun başı ilə tamamlanmışdır.



Şəkil 4. Zoomorfik bəzək əşyaları və düymələr.

Son Tunc və Erkən Dəmir dövrünün tuncdan hazırlanmış düymələri bədii xüsusiyyətlərinə görə olduqca zəngindir. Bu dövrün düymələri əsasən halqaşkili olub müxtəlif

naxışlarla bəzədilmişdir. Düymələr həmdövr silahlarının başlıqlarında olduğu kimi yastı və yaxud qabarıq və konusşkılıdır. Tədqiqatçı Vali Baxşəliyev xəncərlərin konususlu başlıqlarının qədim insanların təsəvvüründə Göt qübbəsinə, bəzəmə stilinin isə ornamətinin növündən asılı olaraq müyyətin simvolikani ifadə etdiyini qeyd etmişdir [2, s. 141, 142]. Həmdövr xəncərlər və döymələrin baş hissəsələri eynilik təşkil etmişdir, lakin bu fikri düymələr də aid etmək mümkündür. Kolanı nekropolundan düymələrinin ornamətal motivlərinə çarpaz yerləşdirilmiş üçbucaqşkili naxışlar sələqəli, kompozisiyaya uyğun yerləşdirilmişdir (şəkil 4, 6, 7). Kolanı nekropolundan düymələrinə maraqlı bəzəmələrindən biri də kənnelyər naxışlardır (şəkil 4, 8).

ƏDƏBİYYAT

1. Avşarova İ.N. Xocalı-Gadəbəy mədəniyyəti təyafalarının bədii tunc məmələti (e.e. XIV-VII əsrlər). Bakı: Nurlan, 2007, s. 190.
2. Baxşəliyev V.B. Naxçıvanın qədim təyafalarının mənəvi mədəniyyəti. Bakı: Elm, 2004, 320 s.
3. Baxşəliyev V.B. Naxçıvanın Erkən Dəmir dövrü mədəniyyəti. Bakı: Elm, 2002, 128 s.
4. Əliyev V.H. Azərbaycanda Tunc dövrünün boyalı qablar mədəniyyəti. Bakı: Elm, 1977, 140 s.
5. Nərimanov İ.H. Gəncəçay rayonunun arxeoloji abidələri. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1958, 142 c.
6. Aslanov G.M., Vaïdos P.M., Ione G.I. Drevniy Mingecheaur. Bakı: Elm, 1959, 191 c.
7. Baxşaliyev V.B. Cəlimxanov İ.R. O zmeevindiyas bräslatex iz sel Shaxtahxası və Karabaghlar və Naxchivanskoy AÇCP // Doklady AN Azərbaydžanskoy CSCP, 1987, № 11, c. 89-92.
8. Baxşaliyev V.B. Drevnia metalurgiya i metalloobrabotka na territorii Naxchivani. Bakı: Elm, 2005, c. 120.
9. Berçenlius-Nalchagarov C.A. Raskopki v okrestnostyakh sela Bayan Gantdzinskogo uyezda. Izv. Azkomstaprtsa, 1928, вып. I, c. 231-238.
10. Gummel' J.I. Arxeologicheskie ocherki. Baku: Izd.-vo Az FAN CSCP, 1940, 166 c.
11. Gummel' J.I. Pogrebnalyi kurgan okolo Elenendorfa. Baku: Az GNI, 1931, 31 c.
12. Sadıqzadə Š.G. Klasseifikasiya ukrašenij Azerbайджана epohi pozdnjej bronzy i rannego zheleza. MKA. Bakı: Elm, 1973, t. VII, c. 74-89.
13. Şarifov D. Raskopki bliz sela Chovdar Gantdzinskogo uyezda. Izv. Azkomstaprtsa, 1928, вып. IV, c. 239-260
14. Bahşaliyev Veli, Andreas Schashner. Das kammergrab von Yurdçu Naxçıvan ein Beitrag zur archäologie der frühisenzeit Transkaukasiens und Ostanatoliens // SMEA, 43/1, Roma, 2001, p. 5-23.

Физза Гулнева

ПРЕДМЕТЫ УКРАШЕНИЯ ЭПОХИ ПОЗДНЕЙ БРОНЗЫ И РАННЕГО ЖЕЛЕЗА НАХЧЫВАНА

Исследование бронзовых украшений из памятников эпохи поздней бронзы и раннего железа Нахчывана показывает, что декоративно-прикладное искусство

этого периода развивалось на основе предыдущих периодов и пробрело новую окраски. В этом периоде бронзовые украшения по численности возрастали и изготавливались с высоким художественным вкусом. Предметы украшения, являясь неотъемлемой частью одежды, отражали также идеологические представления древних людей и в большинство случаев имели функции оберега. Художественные особенности металлических изделий Нахчывана тесно связаны с аналогичными предметами Ходжала-Гедабекской культуры и свидетельствуют, что они созданы родственными этносами.

Ключевые слова: Нахчivan, металлические украшения, поздняя бронза и ранее железо, декоративно-прикладное искусство, орнамент, мотив.

Fizza Guliyeva

DECORATION ITEMS OF THE LATE BRONZE AND EARLY IRON AGE OF NAKHCHIVAN

The study of bronze ornaments from the late bronze and early iron monuments of Nakhchivan shows that the decorative and applied arts of this period developed on the basis of previous periods and got a new coloring. In this period, bronze ornaments in numbers increased and were made with high artistic taste. The ornaments, being an integral part of the clothes, also reflected the ideological representations of the ancient people and in most cases had the functions of an amulet. Artistic features of metal products of Nakhchivan are closely connected with similar objects of Khojaly-Gadabay culture and testify that they were created by related ethnic groups.

Keywords: Nakhchivan, metal ornaments, Late Bronze and Early Iron Ages, arts and crafts, ornament, motif.

(AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tərəfindən təqdim edilmişdir)

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondu-nun maliyyə yardımı ilə yerinə yetirilmişdir-Qrant № EİF-KETPL-2-2015-1(25)-56/47/5